

Bu gün qloballaşan dünyada xalqların və mədəniyyətlərin bir-birinə qovuşması prosesi baş verir. Mədəni dəvərlərə qiymət verən və ona sahib olmağı bacaran xalqlar bu tarixi prosesin sınağından daha şərflə çıxa bilirlər.

Azərbaycan xalqı zəngin tarixi keçmişə və ümum possibilità əhəmiyyətə malik mədəni-tarixi ırsları malikdir. Xalqımız əsrlər boyu yaratmışları mədəni sərvətlərini nəsillerdən-nasillərə ötürmüştür, onun qorunub saxlanması üçün bütün imkanlardan istifadə etmişdir. Tarixin müxtəlif inkişaf mərhələlərində buna ayrı-ayrı şəxslər həssaslıqla yanaşmış, daha sonra dünyadan hər yerində olduğu kimi ölkəmizdə de xalqın intellektual fealiyyətinin məhsulu olan milli-mənəvi sərvətlərinin qorunması sahəsində institutlaşma baş vermişdir.

Hazırda Milli arxivlərimiz təkcə xalqın mədəniyyət sərvətlərinin siyahısına daxil edilən sənədlə materialların qorunmasını həyata keçirmir, həm də tarixin müxtəlif dövrlərində baş verən hadisə və faktları təsdiq və sübut etmək imkanına malik rəsmi dövlət orqanlarının aktalarının, idarəciliş sənədləri ilə yanaşı, nadir və qiymətli çap əsərlərinin, əlyazmaların, dövri mətbuat nümunələrinin toplanıldığı əvəzsiz xəzinəyə cəvrilmişdir. Bu xəzinə öz zənginliyi ilə dövlətin möhkəmlənməsinə, vətəndaşların hüquq və maraqlarının təmin olunmasına, vətəndaş cəmiyyətinin formallaşmasına xidmət edir.

Dövlət arxivlərimizdə xalqımızın əvəzsiz mədəniyyət sərvəti olan dörd milyona yaxın nadir və qiymətli arxiv sənədi (iş), o cümlədən Azərbaycanın mətbuat tarixinin flaqları olan "Ziya", "Heyat", "İşad", "Açıq söz", "Kasıpi", "Şərqi Rus", "Azərbaycan" və onlarla digər adda qəzet və jurnalların nüsxələri mühafizə edilir.

Bu gün Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Elmi-məlumat kitabxanasında, Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə olunan, o cümlədən Azərbaycan ədəbiyyatının və mətbuatının görkəmli nümayəndələrinin şəxsi arxiv fondlarında böyük qayıçı ilə qorunan 300 illik tarixi dövrü əhatə edən nadir və qiymətli çap materiallarının tərkibində, millətimiz və tariximiz üçün xüsusi dəyər daşıyan Şərqi ilk demokratik respublikası Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin ilk rəsmi dövlət mətbu organi "Azərbaycan" qəzeti 1918-1920-ci illerde Azərbaycan dilində ərəb qrafikasında dərc olunan 366, rus dilində dərc olunan 425 nömrəsi mühafizə edilir. Eyni zamanda XX əsrin sonlarında Azərbaycanın yenidən müstəqillik qazanması ilə çap edilməye başlanan "Azərbaycan" qəzeti nüsxələri böyük ehtiramla qorunub saxlanılır. Onların fiziki-kimyəvi aşınmasının qarşısının alınması və bioloji zərərvericilərdən qorunması üçün bütün profilaktik tədbirlər görülür.

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 3 iyul tarixli qərarı ilə həftədə iki dəfə buraxılması nəzərdə tutulan "Azərbaycan Cümhuriyyət Hökumətinin xəberləri"ndə hökumətin qərarları, ayrı-ayrı nazirliklərin qəbul etdiyi qərarlar, əmrlər, təlimatlar, hökumət xəbərləri, elanlar və dövrün digər aktual məsələləri dərc olunurdu. Bu, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin siyasi kursunun, həyata keçirdiyi tədbirlərin xalqa çatdırılması üçün kifayət etmirdi. Möhəz bu səbəbdən hökumət 1918-ci il sentyabrın əvvəllərində Gəncədə "Azərbaycan" adlı hökumət qəzətinin nəşri haqqında qərar verdi. "Azərbaycan" qəzeti mətbuat tarixinde ilk rəsmi dövlət qəzetidi. Qəzətin adının "Azərbaycan" adlandırılmasında yeni qurulan Azərbaycan Xalq Cümhuriyyətinin adının Azərbaycan və rus dilində çıxan qəzet vasitəsilə bütün dünyaya təqdiməsi məqsədini daşıyırdu. Məlum olduğunu kimi, "Azərbaycan" qəzətinin ilk dörd nömrəsi Gəncədə çap edilmişdir. Qəzətin birinci nömrəsində Bakının erməni daşnaklarından azad ediləsi barədə məlumatlar verilmiş və Bakının azad olunmasında müstəsnə xidmətləri olmuş Qafqaz İsləm Ordusunun komandanı Nuru paşanın telegramı yer almışdır. Qəzətdə Azərbaycan Xalq Cümhuriyyət Hökumətinin sədri Fətəli xan Xoyski tərəfində Nuru paşa göndərilmiş telebrik telegramı, Bakı və Cənəc ilə bağlı xəbərlər, dövrün görkəmli mütefəkkir-səairi Məhəmməd Hadinin türk əsgərinin sücaṭinə vəf etmiş olduğu "Türk nəğməsi" şeiri və digər qiymətli materiallar dərc edilmişdir. "Azərbaycan" qəzətinin sentyabrın 19, 22, 25-də Gəncədə rus və Azərbaycan dillərində çap olunan səhifələrində hökumətin qərarları, əmrlər, elanları ilə yanaşı, Cənəc və Bakı xəbərləri, "Daşnakşütün" partiyasının regionda yeritdiyi millətçi və şovinist siyasetini tenqid edən məqalələr, erməni daşnaklarının azərbaycanlılara qarşı apardıqları avantürist siyassətdən əl çəkməyə yönəlmüş



# Etibarlı tarixi mənbə

çağırışlar, mənfurların azərbaycanlılara qarşı tövtdikləri vəhşiliklər barədə məqalələr verilmişdir. Birinci Dünya müharibəsi ərəfəsində ermənilər tərəfindən Qafqazda azərbaycanlılara qarşı tövtdilmiş soyqırımı siyasetini təhqiq etmək üçün AXC Hökumətinin qərarı ile Fövgəladə Təhqiqt Komissiyasının yaradılması, Tiflisdə və Türkiyədə baş vermiş hadisələr barədə materiallar dərc olunmuşdur. Bakının işğaldan azad edilməsi ilə Cümhuriyyət Hökumətinin Gəncədən Bakıya köçməsi səbəbindən "Azərbaycan" qəzeti 1918-ci il oktyabrın 3-dən Bakıda Azərbaycan və rus dillərində çap olunmağa başlamışdır.

1918-ci il dekabrın 31-dək "Azərbaycan" qəzətinin Azərbaycan dilində 75 nömrəsi, rus dilində isə 70 nömrəsi çap olunmuşdur. Azərbaycan dilində çıxan qəzet Ceyhun bəy Hacıbəylinin, rus dilində çıxanı isə Şəfi bəy Rüstəm bəylinin redaktorluğu ilə çap edilmişdir. Bütövlükdə 1918-1920-ci illerde Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin rəsmi dövlət orqanı olan "Azərbaycan" qəzətinin 443 nömrəsi işi üzü görmüşür. Qəzətin redaktoru Ceyhun Hacıbəylinin Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətinin tərkibinə daxil edilmişdir ilə Üzeyir bəy Hacıbəyli qəzəti redaktorluq etməye başlamış və o, qısa fasılərlə (onu sohbeti ilə bağlı bir müddət Xəlil İbrahim əvəz etmişdi) Cümhuriyyət Hökumətinin sütutuna qədər qəzəti redaktorluq etmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin rəsmi xəbərləri, qərarları, əmrləri, təlimatları əsasən yuxarıda qeyd olunan "Xəbərlər" bülletenində və "Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qanun və binaguzarlıqları məcməusi"ndə çap olunduğundan "Azərbaycan" qəzətinin səhifələrində daha çox ictimai-siyasi proseslərə münasibəti ifadə edən nəzəri məsələlər, Azərbaycan, dünya və region ölkələri barədə məlumatlar, xəbərlər, bir sözə, daha çox oxucuları maraqlandıran məlumatlar öz əksini tapırdı. Qəzətin səhifələrində dövrün ictimai-siyasi və iqtisadi-mədəni hadisələrini nəzəri cəhətdən təhlil edən və ona münasibət bildirən materialların dərc olunması "Azərbaycan" qəzətinin hər zaman tarixi tədqiqatların aparılması zəngin faktoloji mənbəyə çevrmişdir. Xüsusilə qəzətdə çap olunan parlament iclaslarının materialları, dövrün görkəmli ictimai-siyasi xadimlərinin, ziyalalarının və başqalarının Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, iqtisadiyyatına, neft sənayesinə, ticarət tarixinə, məarifinə, ölkədə və regiondəki siyasi vəziyyətə dair qiymətli məqalələri, bədii və satirik şeirləri əhali tərəfindən böyük maraqla oxunduğu kimi, həmin dövrün tarixi proseslərinin rəsmi sənədlərlə müqayisəli şökildə öyrənilməsi də bu günək öz aktuallığını qoruyub saxlaya bilməsidir.

"Azərbaycan" qəzətində yer almış və tarixi tədqiqatların aparılması xüsusi əhəmiyyət kəsb edən digər materiallara türk xalqının qədar düşməni olan Andranikin Zəngəzur, Naxçıvan və Qarabağ azərbaycanlılarına qarşı tərəfdəyi vəhşiliklər, tarixi Azərbaycan torpağında qurulmuş Ermənistan Respublikasında yaşayan yerli azərbaycanlı əhalisine qarşı soyqrımı siyaseti, qətlam, qovulması ilə yaşanan acı tələri barədə məqalələr, o cümlədə bununla əlaqəli Azərbaycan hökumətinin notaları, rəsmi məktubları, Paris Sülh Konfransı tərəfindən AXC-nin defaktō tanınması münasibətilə təbrikler, məqalələr, xatirələr və s. bu kimi qiymətli materialları aid etmək olar.

1918-1920-ci illerde çap olunmuş "Azərbaycan" qəzeti bütövlükdə AXC dövrü Azərbaycanının dövlətçilik, ictimai-siyasi və iqtisadiyyatının

di-mədəni həyatında baş vermiş hadisələri özündə əks etdirən zəngin informasiya resursu olaraq bizlərə əvəz edilməz tarixi miras qoymuşdur. Bu gün mətbuat tariximizin öncülü olan "Azərbaycan" qəzətində dərc edilmiş materiallara istinad olunmadan Azərbaycan tarixinin ən şərflə dövrü olan Xalq Cümhuriyyəti dövrünün öyrənilməsi və tədqiqi mümkün deyildir. Cünki elmi-tədqiqat əsərlərinin mötəbərliyi tədqiq olunduğu dövrün bütün yazılı mənbələrinə istinad etməklə işləniləndikdə daha etibarlı və elmi tutuma malik olur.

Məlumdur ki, Şərqi ilk demokratik Cümhuriyyətinin süqutundan sonra qurulan yeni ideoloji sistem, özündən əvvəlki mədəniyyətin inkar yolu seçmişdi. Bu səbəbdən arxivlərə saxlanılan Cümhuriyyət tarixi ilə bağlı bütün yazılı materiallar, sənədlər məxfi qriflə kodlaşdırılmış və ondan istifadə edilməsinə yasaq qızılmışdır. Yalnız Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan xalqının şəhər tarixinin bütün dövrlərini əhatə edən arxiv sənədlərinin üzərində məxfilik qriflər götürülmüş və həmin sənədlər elmi tədqiqatların aparılması üçün açıq elan edilmişdir. Qeyd olunanlar comiyyətdə xalqın milli sərvəti olan arxiv sənədlərinə maraqlı artmış, mədəni irsimizin bu qiymətli sərvətindən elmi-tədqiqat, mədəni-maarrifçilik məqsədləri üçün geniş istifadəyə tekan vermişdir. Elmi-tədqiqat məqsədilə arxiv materiallarından istifadə üçün arxivlərə müraciət edənlərin sayı illik 350-400 nəfərə çatmışdır. Cəmiyyətin sosial sıfırıncı uyğun olaraq arxiv materialları əsasında dövlət arxiv xidməti təşkilatları, tədqiqatçı alımlar tərəfindən hazırlanmış Cümhuriyyət tarixi ilə bağlı sənəd topluları, məcmuelər, elmi-nəşrər, məqalələr ictimaiyyət tərəfindən böyük maraqla qarşılıqlıdır. Arxiv sənədlərindən, o cümlədən "Azərbaycan" qəzətində çap olunan materiallardan istifadə edilməklə tədqiqatçı alımlarımız əsasən Rusiyanın Cənubi Qafqaz siyaseti, erməni məsələsi, soyqrımı hadisəleri, Iran və digər qonşu dövlətlərə münasibətlər, dövrün ictimai-siyasi vəziyyəti, yerli özünüidarəetmə, torpaq, xeyriyyəçilik və sahibkarlıq fəaliyyəti məsələləri, siyasi partiyaların yaraması, Cümhuriyyət dövrü ədəbiyyatı və digər comiyyət üçün aktuallıq kəsb edən məsələlər üzrə tədqiqatlar aparmış və elmi dövriyyəyə yeni materiallar göturməklə xalqın milli şüurunun inkişafına böyük töhfələr vermişdir.

Dövlət arxivlərimizə arxiv materiallarının istifadə etməklə elmi-tədqiqatların aparılması məqsədilə daxil olan müraciətlərin təhlili göstərir ki, alımlarımız elmi-tədqiqat zamanı daha çox rəsmi sənədlərə üstünlük verməyə çalışırlar. Lakin AXC tarixinin araşdırılması ilə məşğul olan tədqiqatçı alımlarımız öz elmi işlərində həm də dövrün çap məhsullarına müraciət edir, xüsusi "Azərbaycan" qəzətində dərc olunan ictimai-siyasi xarakterli materiallardan tarixi mənbə kimi istifadə edirlər. Bu yanaşma müəlliflər dövrün ictimai-siyasi hadisələrinin daha obyektiv və müqayisəli şökildə öyrənilməsinə və mövzunun daha əhatəli işlənməsinə əlavə imkanlar yaratmışdır. Belə ki, "Azərbaycan" qəzeti sosial idarəetmədə baş verən məlumatların işqalandırılmasında aktiv iştirak etdiyi üçün ona müraciət edən tədqiqatçı mövzunu daha müqayisəli və dolğun öyrənə bilmişdir. Dövri mətbuatı istinad edən tədqiqatçı müxtəlif janrlı materialllarla, nəzəri baxışlarla, icmallerla, yerli və xarici məlumatlarla tanış olur və materialların obyektiv və qorozsız analizi onu yeni elmi nəticələr əldə etməyə sövq edir. "Azərbaycan" qəzətində çap olun-

muş materiallar dövlət arxivlərinə müraciət edən tədqiqatçıya Cümhuriyyət Hökumətinin siyasi kursunun əsas istiqamətlərinin müəyyən edilməsində qiymətli tarixi mənbə kimi əhəmiyyətli olduğu qədər, həm də Qafqaz regionunda və Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələrin, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin milli münəqışa kontekstində öyrənilməsində, erməni daşnaklarının vəhşiliklərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli tarixi mənbə rolunu daşıyır. "Azərbaycan" qəzətində çap olunmuş materiallardan qaynaqlanan ideya və məfkurə qıgilcimləri xalqımızın milli yaddaşının oyanışında, vətəndaş cəmiyyətinin formallaşmasında qiymətli tarixi mənbə kimi həmişə aktuallığını qoruyub saxlayır və bu zəngin tarixi qaynaq zaman keçidkən milli dövlətçilik tariximizin əsas simvollarından birinə çevrilir.

Məlumdur ki, istor vətəndaş, istərsə də tədqiqatçı üçün keçmişlə bağlı informasiyanın əldə olunmasında arxiv sənədlərini əvez edə biləcək ikinci mənbə yoxdur. Bu gün informasiya axının keşkin şəkildə artlığı bir dövrdə arxiv sənədlərindən təkcə elmi-tədqiqat və mədəni-maarrifçilik məqsədləri üçün istifadə edilmir. Bu zəngin və unikal informasiya resurslarının imkanlarından çoxşaxəli məqsədlər üçün, dövlət idarəetmə sisteminin dayanıqlı və uzunmüddəli inkişafı istiqamətlərinin proqnozlaşdırılması, strateji əhəmiyyətli qərarların qəbulu, irimiqyaslı layihələrin işləniləşdirilməsi və s. strateji məqsədlər üçün istifadə edilir. Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyev dövlət idarəetmə sisteminə arxivlərin rolunu və arxiv işinin əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: "Arxiv işlərinə görək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkinci də ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir".

Ulu Öndərin bu müdrik fikri bizləri ölkəmizin gələcək tərəqqisi üçün milli sərvətimiz olan arxiv sənədlərinə, dövri mətbuat nümunələrinə, nadir kitablara, əlyazmala və həssaslıqla yanaşmağa, onu layiqli şəkildə qorumaqla gələcək nəsillərə ötürməyə çağırır.

105 illik şəhər inkişaf yolu keçmiş Cümhuriyyət Hökumətinin mirası olan "Azərbaycan" qəzeti bu gün də dövlətin rəsmi mətbuat orqanı olaraq Ümummilli Lider Heydər Əliyevin milli inkişaf strategiyasının layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə günü-gündən inkişaf edən, qüdrətlenən, yeniləşən Azərbaycanın nailiyyətlərini öz səhifelerində işqalandırmaqdə davam edir. Qəzeti Azərbaycan dövlətinin hərbi-siyasi uğurlarını, diplomatiya və beynəlxalq münasibətlərdə qazandığı nailiyyətləri, parlament həyatını, ölkənin sosial-mədəni inkişafı haqqında materialları geniş oxucu kütləsinə ətəklişlə qarşılaşdırmaqdır. Belə ki, "Azərbaycan" qəzeti sosial idarəetmədə baş verən məlumatların işqalandırılmasında aktiv iştirak etdiyi üçün ona müraciət edən tədqiqatçı mövzunu daha müqayisəli və dolğun öyrənə bilmişdir.

Xalqımızın milli mətbuat tarixində şəhər inkişaf yolu keçmiş "Azərbaycan" qəzətinin 105 illik yubileyi münasibətilə qəzeti fədakar əməkdaşlarını respublikamızın arxiv ictimaiyyəti adından təbrik edir və onlara yaradıcılıq uğurları arzulayırıram.

**Həsən HƏSƏNOV,  
Azərbaycan Respublikasının  
Milli Arxiv İdarəsi rəisinin müavini**